

Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələr



*Tayyar SALAMOĞLU,
professor*

Ümummilli liderimiz H.Öliyev istor sovet dövründə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış vaxtlarda, ister respublikaya rəhbərlik etdiyi zamanlarda, istorso da müstəqil dövlətünə başçısı olarken xüsusi diqqət yetirdiyi, onun üçün prioritet olan sahələrdən biri de mədəniyyət idi. Ümummilli lider milli tərəqqi mədəni inkişafından ayrı tövəvvü etmir, mədəni inkişafı milli varlığın iraliyə doğru hərəkətindən əsas takanıcı mercili hərbi bir səyirdi. Bu nöqtəyi-nəzərdən o, Azərbaycan xalqının ödəbi-bədii sərvətlərinə müstəna daradəcə böyük dəyər verirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına böyük sevgisi, həm də onun milli adəbiyyatımıza böyük sevgisindən qidalanır. O, adəbiyyatımızı, şəxson özünən və sinyar zamanda xalqımızın qürənənəyi sinyar, onun keçidiyi inkişaf yolunda milli varlığımızın və dövlətiçiliyimizin tarixi monzəsının daşıq təsvirini götürdü. Azərbaycan yazıçlarının X qurultayındakı nitqində Ulu Öndər qürur hissisi ilə deyirdi: "Xalqımızın tarixi qədim zəngindir. Amaq bizi tariximiz qədim dövrlərinin xatırlayarkən, yaxud onları camiyata, dünənya dəha geniş çatdırmaq istəyorkən, birinci növbədə, vo bozun de yalnız mədəniyyətinimiz, mədəniyyət adəbiyyat xadimlərinin yaradığı əsərlərə, tarixi memarlıq abidələrimizə və böyük şəhərlərimizin, mütəfəkkirliklərimizin yazıldığı əsərlərə istinad edirik.

Biz Nizamının, Xaqanının, Nesiminin, Füzulinin adaların böyük iftarı hissi ilə cökürk var onların aserlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istədildəxald olduğunu bəh bir dərk edir. Eyni zamanda, dünə, besar qarşısında bunlarla faxır edir, öyünlürük. Öyünməyə haqqımız var. Çünkü bəh böyük insanlar nəinki xalqımızın, bütün başçılıyyatın, başçor tarixinin zongurlusundan asalar yaşmışdır” (1.196).

Zongurluğun eserler yazmışlar (1, 196). Ümmümilli lider məsələ olduğunu xalqın adəbiyyatının qəlbən bağlı idi. Bu "bagışlılı"nın psixoloji asasını şərtləndirən amil onunla müəyyənləşirdi ki, o, xalqın adəbiyyatını dorindən bilsər, adəbiyyatın keçidiyi tarixi inkişaf yoluñun her sahifisindən bəsləd idi. Azərbaycan adəbiyyatının daim oxumaq, mütləcio etmək onun üçün ruhi-mənəvi etibyatacaq cəvirləndi. Ulu Öndər qurğular etiraf edirdi ki, onun mənəvi takamülündə adəbiyyatının müstəsna rolu olmuşdur. O, adəbiyyatın təriyəvi imkanları ono çəkər, insanın mənəvi zənginləşməsində onun roluna inanır. Azərbaycan adəbiyyatının bu baxımdan gəcünük xüsusi dayarlıdır və bütün bunların takzibədimiz faktı kimi Azərbaycan adəbiyyatının əsasını təşkil edir.

Azərbaycan adəbiyyatının və ümumiyyətlə, ədəbiyyatın özünən şəxsiyyət kimi formalaşmasında rolunu nümunə göstərirdi. Azərbaycan yazıçılarının X qurultayında üzünü qurultay iştirakçılarına tutaraq

dövlətimizin başçısı deyirdi: "Birincisi, şəxson mən adəbiyyatı çox sevən adamam və gənc vaxtlarından, hətta uşaqlıqdan, məktəbdə ilk adəbiyyat nümunələrinə oxuyandan adəbiyyatı sevmişim. Bu gün sizə deyə bilarəm ki, şəxson mənim biniñ insan kimi formalaşmagımda, təhsilində, oxlaqlımda, monoviyatimdə adəbiyyatın, mədəniyyətin çox böyük rölu olmuşdur... Yeni onlar mənə təsir edib, mən onlardan bəhrəlməmişəm, monoviy qida almışam, adəbiyyatı, mədəniyyəti dəmənənən bağlı olmuşam" (1,197).

Ümmümmilli liderin bu mülâhizeleri onun adöbiyyatı bağlılığının tarixi kırıcıdır. Onun büyük adöbiyyat sevgisinin ruhi manbaları ile bizi tanış edir. Lakin bütün siyasi foaliyetleri zamanlarında onun adöbiyyatı ve madeniyet xadimlerini ilə keçirdiyi çoxşayı görüşlərdə ve milli tərtərda tamasa etdiyi əsərlərə bağlı təssüfərlarını adöbiyyatı ve madeniyet xadimləri ilə bələşdirən irali sündürməsi mülâhizələrin aydın göstərir ki, onun adöbiyyatına bağlılığı, ilk növbədə, fitratindəki nəhayətsiz adöbiyyatı dumyundan irali golur. Bu cəhət onu istədəbiyyat haqqında ümumiyləşdiricili mülâhizelerində, isterəsə də konkret əsəri ideya-estetik cəhətdən dəyərləndirmələrindən aşkar görünün bir keyfiyyətindədir. Ancaq burasını da xüsusi qeyd etməyədək ki, (bu bizim üçün olduqca xoş bir həldir ki) bu duymunu, bir qayda olaraq, adöbiyyatı ciddi intellektual müsabiqə məsələyidir. Bu o deməkdir ki, ümmümmilli liderin adöbiyyat baxışları sonata tekcə estetik zövq manboysi kimi ya-naşmaqla məhdudlaşdırılmışdır.

Böyük horfli vətəndaş və siyasetçi olaraq və adəbiyyatda "sənət sənət üçündür" prizmasından yox, daha çox "sənət hayat üçündür" prizmasından baxır və qobul edir. Onun bədii əsərin mütləkisindən və xayad əməkdaşlarından aldığı estetik zövqün mayasında da bu hayatiylə dayanır.

Məlumdur ki, XVIII asır Avropanında, xüsusən maaşçı realistlərin ədəbiyyat revanşı ədəbiyyatın ictimai həyatla əlaqəsini möhkəmləndirdi, ədəbiyyat sosial missiya ilə yükləndi, həyata insanın və cəmiyyətin, insan və mühit kontekstlərində idrak və inikas olunmağı başlıdı. XIX asırın təngidli realistlərinin və romantiklərinin yaradıcılığında sosial bədii ədəbiyyat təbəbiyi kimin çıxış edirdi. Bu əslinde votandaşlıq düşüncəsinin formalasdırılmışında ədəbiyyatın üzünə qoyulan böyük missiya idi.

H.Əliyev adəbiyyatdan intellektuelliq tələb edəndən və adəbiyyatı məhz bu nöqtəyin-nəzərdən dəha çox doğar veranda, heç şübhəsiz ki, "ictimai düşüncənin formalşasında adəbiyyat" üzərinə qoyulan böyük missiya" ni nəzərdə tuturdu. Bu onun adəbiyyat strategiyasının, adəbiyyatı qeymətləndirme prinsiplərinin əsasını, məvarisini təsdiq edirdi.

XVIII. yüzyılın ikinci yarısında, Azərbaycanın ədəbiyyatının yüksək nöqtələrindən biri Məhəmməd Faiq Məmmədov (1782-1837) olmuşdur. Məmmədovun əsərləri, əsasən, ədəbiyyatda əsaslı əməkdaşlığı olan Məhəmməd Axundzadənin (1785-1837) əsərlərinin təsiri altında yazılmışdır.

məhsul verməyə başladı və məhz bu dövrde milli adəbiyyatın sosial məzimunu, həyatla əlaqəsi möhkənlənməyə başladı. Məhz bu dövrün adəbiyyatı öz üzərinə milli ixticai düşüncəni formalaşdırma-

İllüjmülli iticim düşünceni formalaşdırmaq misiyasını götürdü. Demet lazımdır ki, milli adəbiyyatımız üzərinə götürdüyü bu misiyani namuslu yerine yetirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində yetişmişdək formalaşmamış olan kapitalist təqiblisi müasibətləri zəminində Azərbaycan xalqının millət kimi formalşmasına bürə mərhələnin adəbiyyatının müstəsna rolunu oldu.

Umumimili lider ədəbiyyatda bağlı çıxışlarında klassik ədəbiyyatımıza həm böyük dəyər vermiş, milli tarixi varlığımızın təsdiqində, bii xalq ve millət olaraq dünyada tanınmağımızda və qəbul

edilmeyimizde klassiklerimizin - Nizami, Xaqani, Nasimi, Fuzuli kimi dühalarımızın çok döyərləri rollerindən ürkədən danışmışdır. Bununla belə, adəbiyyatla bağlı nitqilərini, senat adamları ilə şobbatlarda təfsilatlı şəkildə nozərdən keçirdikdə onun XIX və XX əsrlərdən sonra adəbiyyatımızda xüsusi diqqət yetirilməsini, xüsusi dəyər vermasının görürtü. Bu diqqət, ilk növbədə, bə asırların Azərbaycan xalqı üçün xüsusi tələyibləri bəzən olmasına bağlıdır. Məlumundur ki, mözhər bu ösrlərdən Azərbaycan xalqı böyük güclə dövlətlərin içərisində öz təleyini mülliyanlaşdırıbmaya çalışmış, tarixi təleyimizdə ağır iz qoymuş, ikiyə parçalanma agrısını yaşaması, özünü bir millət və dövlət kimi təsdiq etmək zərurəti garsınsıda qalmışdır.

II.Ölçev xalqımızın bir millat kimin özündüründəkirdi və təsdiqində, milli dövlətlilik uğrunda mübarizəsindən bədörvinə adəbiyyatının oynadığı müstəsna rolü görür, adəbiyyat və mədəniyyət xadimlərinin qarsısında çıxışlarında bu rolü dəmənə vurğulayırırdı. Bu, təkəc tarixi dövrümüzdən etibarət olaraq, əsaslı təsdiqindən ibarət.

düzgün qymotlendirmesi, qodırışınashıq nöqtəyin-nözöründən dila gotirilmiş mülahizələr deyildir. II.Öliyev XIX əsrə və XX əsrin avvollarında milli ictimaiyyətin formalması və dövlətkil ığrunda mübarizənin dəslərini xatırladı, milli müstəqilliklərinin "dönməzliyi və obadılığı" uğrunda mübarizədən dəslərini qurbançı çıxarmamaq, bəzi təcrübədən istifadə zorutunu ona qəkirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatının keçdiyi yolda milli yaddaşın tarixi hulus sabab edir. XIX asır və XX əsrin avvollarında bu tarixi yaddaşın an mühüm sohifələri kimini doğənləndirdi. O deyirdi: "Azərbaycan Asiya ilə Avropanı birləşdir, qoşvuduğu bir erazidə yerləşən, amma Avropanı daşıl ola biləkdir. Ancaq Azərbaycan öz kökünə, dini monsbüyyətinə, ənənələrinə görə Şəhər aləminə, İslam, türk döyüşinasına daxil olubdur. Bu qabildən olan xalqlar, millətlər içərisində Azərbaycan xalqı XI-XIX əsrlərdə öz milli köklərinə ayrılmayaq, ədəbiyyatımı, mədəniyyətinin dünyasının inkışaf etmisi Qərb mədəniyyatı, adəbiyyatı ilə birləşdiribilibdir" (1,203). "Bizim milli ədəbiyyatımızı, mədəniyyətizimizi Qərb mədəniyyət, ədəbiyyatı ilə birləşdirən onun sintezinə var-

şuydu ki bu sözlerin, onun sözleşmeli bir insanlar arasında, sırısında, H.İlyev Mirzə Fətəli Axundzadənin, S.Ə.Şirvaniñin, N.Vəzirovun, H.Cavidin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və başqalarının adlarını dorin bir məmənlik hissi ilə çakirdı. Əslində H.İlyev müstəmləkə rejimləri soraında xalqımızın milli tarixi varlığının qoruyucu saxlayıcı Qorb dünyasında gedən müitäraqat prosesləri monim-səmasında bu sonot adamlarının gördüyü bəhükümlərdən dənəcək və bəhükümlər

boyuk işlərdən danışır ve bütün bu "işlər"in strateji məqsədlərə xidmət edirini, son noticadə Azərbaycan xalqının milli istiqlaliyət qovşuşdurmağa həsablaşdırığım görür və yüksək döyərləndiridi. Üraumamillili lider bu "yüksek döyərləndirmə"də, ilk növbədə, işs-varislik olğusunu nəzərə alıb və hesab edirdi ki, əgər bu gün bizi "öz milli, manevi anənələrimiz" esasında, xalqımızın, həyatımızın xüsusiyyətlərinə nəzərə alaraq öz dövlətimiz qururq"sa, qura biliriksa, demoli, bu proseslərdə tarixi ononşın va heç şübhəsiz ki, əddib ononşın da böyük payı vardır.

Ümumimili liderin odobriyyat stratejiyasiendasında odəbî-tarixi yaddaşın bərpası və qorunması məqsədi mövhüm yer tuturdu. O, çox yaxşı bildir ki, odobî-tarixi yaddaşın bərpası və qorunması maliyyətçiliyi tarixi yaddaşın qorunması və bərpası demək idi və strateji planda bizim özümüzün dörkimizə, təsdiqimizə və mülli tarixi keçmişimizə dünyaya tanıtmış möqsədindən çıxımdır edirdi. Məhz bu möqsədə o, Azərbaycan xalqının özünləşdiricidən böhməyitli rolü olan sənətkarların yubileylarının keçirilməsinə vacib hesab edir və bəs mösləhdə aks məngəc tutanları tokubezdimələr dəllərlər və möntəjil verilərindən.

otuzdurdu: "Mehz bu fikirlerle XIX. osrin ve XX. esrin Azərbaycan odəbiyyatı üçün nə qədər məhsuldar olduğunu bildirmək istəyirəm. Bu gün biz burada qurultay keçirirək müasir adəbiyyatımız haqqında danışarkan məsələləri adəbiyyatın yaradılmasına, bu adəbiyyatı inkişaf etdirilərini daim hörmət etməliyik. Minnətdəllik hissi ilə yaddaş etməliyik. Ona görə da tasadüf deyil ki, biz Azərbaycanda yazıçıları, şairlərin yubileylərinin keçirilməsimizi böyük əhəmiyyətli bir hadisə hesab edirik... Əminlik ki, keçirilən hər bir yubiley bizim həyatımızda çox böyük yeni hissiyatlar doğurur. Yeni qüvvələr meydana getirir" (1, 204).

H.Öliyev XIX-XX asırlar adabiyyatının doğduğu "yeni hissler"den, "yeni qüvvələr"den dənizşərən noyzi nəzərdə tutur, milli düşüncəmizdə cəmiyyətizməyi vəzən verən hansı proseslərə işarə edir? "Bunun adabiyatlığının haqqında dənizşərən biz dörvə çox yüksək qıymətləndürməliyik" deyərkən və bu fikrində işarə edərək ümummilli liderin qıymətləndirmə meyarının principləri növbəti bəzədir?

H.Öljevin adıbyayıtları bağlı çağrışlarının analitik tahlili colb etdiķıda belli bir birimonalı qonaqta gölmek mümkündür ki, önen XIX va XX əsrlər adıbyayıtları onçox dayor verdiyi keyfiyyət müasirlikdir. Bu çıxışlardan aydın olur ki, XIX əsrde və XX əsrin avvallarında, eləcə də, sovet dövründə adıbyayıtları milli mücadilə hərakatının başında durması öz səciyyəsi etibarla ilə bu gün də aktualdır ve müstəqillik dövrünün adıbyayıtlının qarşısında bir vəzifə kimi dürür. Sədəcə keçən iki əsrəndə milli müstaqillik uğrunda mücadilənin XX əsrin sonlarında müstəqilliyimizin abediliyi və dönməyilə uğrunda mübarizə evezərdir. Lakin bu əvvəzəmə mahiyəti qatışıyan dayisir və H.Öljev müstəqillik dövrünün milli adıbyayıtları strategiyasını müyyəynləşdirərkən sənət adamlarının qarşısına belə bir vəzifə qoyur: "Bu sahədə sizin destəyiniz, kəməyinizə ehtiyacımız var. Mədəniyyət, adıbyayıtlar gorak daim dövlətə bürdə yerdə olsun. Siz tərəfən sərbəstçiliyə, azadlışınə, sərbəstlik, azadlıq sərafinənda nə cür istəyirsinizse, o cürde yaxın. Hansı mövzunu götürürsiniz, nübüttün, sizin özünüzünizdir. Dövlət bu işlərə qarışmayaçaqdır. Mən bunu sizə tam onaylıvalla devirəm."

Anəcaq hesab edirəm ki, bir məsələdən siz dən ya xaxından iştirak etməlisiniz. Bu məsələdə Azərbaycanın orası bətövütlüyünə bərpa olunması, Azərbaycanın qüdərli ordusunun yaradılması. Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətə, vətənpərvərlik ruhunda təbliğləndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda təbiyəsinin möhkəmləndirilməsidir. Bu çox vacibdir, çox lazımdır" (1,216).

H.Əliyev milli içtimai şüurun formalaşmasında, milli vontəndəş düşüncəsinin inkişaf etdirilməsində, milli birlik və dövlətçilik, müstəqilliyinizin möhkəmləndirilməsi uğrunda mübarizədə adəbiyyatın üzərinə düşən funksiyaların XIX-XX asrlar adəbiyyatında çox dəyərli ənonaslarının olmasına danışır və müstəqillik dövrünün sənətkarlarını bu ənonasları təyrənməye, onlardan novatorcasına bəhrənləşməye səsləyirdi. O, adəbiyyatınızın bu istiqamətə köklənməsinin yaranmış tarixi sərafini tələbkarlarından iştirakçılığından, yalnız tarixi sərafin doğruduğu və müsəlmani loyqətlə yerinə yetirməkə müstəqiləyiimiz "əsərdən və dönməzliy" no tominat vərə bilcəyimizi vürgulayırdı. H.Əliyev deyirdi: "Bilirsiniz, bizim adəbiyyatımızın xalqımızna etdiyi on böyük xidmətən ibarətdi ki, səfirlərlərini yazuçularımızla əş osorları ilə Azərbaycanda, xalqımızda, milletimizdə daim milli həsiyyatları oynamaya çalışmışlar. Milli özünlük, milli oyanış, dörgəlş prosesi xalqımızda birinci növbədə adəbiyyatdan keçir" (1,216).

Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələr

(Əvvəli 4-cü sahifədə)

Ulu Öndərin şəxsiyyetine və yaradıcılığına çox böyük dayar verdiyi görkəmləri sənətkarımız H.Cavidin 1915-ci ilde qələmə aldığı "Mühəharə və ədəbiyyat" məqəsində milli xarakterin formalasmasına, millotlin mübarizələr və münaqışlərlə dolu hayatı iraliya gedə bəlləmsində, müvəffiqiyət qazanmasında fəlsəfə və ədəbiyyatın roluna xüsusi dayır verdiyi hamıza yaşı mələmətdür. Bu məqəsində H.Cavidin milli özüñüñəri, milli özüñüñərk problemini qaldırıv və sübut edirdi ki, milli xarakteri də, ictiyam və fərdi düşüncəni də tövbiyət etmək, istiqamətləndirmək lazımdır. O, dünəninq iñiqsəsi etmiş xalqlarının heyatın nümunələrini gətirir, onların iqtisadi cəhətdən güclənməsində, hətta müharibələrdə belə qəsəbə qalmışında fəlsəfə və ədəbiyyatın böyük rol oynamadığını göstərir. H.Cavidə gör, müharibədə yalnız iqtisadi və harbi güclə olamlar deyil, həm də güclü nəzəriyyəyə, xüsusi hayat fəlsəfəsinə, ideoloji baxış sisteminə malik olanlar qalib gəlirlər. XX əsrin əvvəllərində ictiyamı heyatımızın gərcəkliliklərinə qədər aqaraq yaranan bu ədəbi-fəlsəfi baxış həmin əsrin sonlarında da tam müasir səslenir və ümummilli liderin ədəbiyyat strategiyasında öz təfsiri aşaqdakı kimi tapıdır: "Azərbaycanın daim sülh şəraitində yaşaması üçün, Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün onun qurdəli orduşu olmalıdır. Ordunun qurdəti təkəcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qurdəti hər bir əsgərin mənəviyyatındadır, hər bir əsgərin xalqına, topçmasına sədəqətindədir.

Biz xalqımızda, gəncərimizdə, ordumuzda, hər yerde bu sədəqət hissini yaratmalıyız" (1,222).

H.Əliyev İKİNCİ dönya müharibəsinin təmsilində ədəbiyyat ictiyamı siyasi gücünə nümunə gətirir, bədii şəhərin döyüşən ordunun ruhunun qaldırılmasında no qader böyük rol oynadığını diqqət çekir. Böyük Vətən müharibəsində mərdliklə döyüşən və hələk olan azərbaycanlı döyüşçülərin bezişərinin "öləndən sonra cəbindən Səməd Vurğunun, Rəsul Rzannın şeirlərinin çıxmış" na dair faktları misal götürir və belə bir nəticə çıxarırdı ki, "demək, şair sözü, yaziçı sözü hər seydan təsiridir". O, ümən müstəqillik dövrünün ədəbiyyat adamlarına tutur və deyirdi: "Ona görə də istəndim ki, bu sahəni siz dəin özlə dəqiqətindən saxlayasınız" (1,301).

Ümummilli liderə yaxşı mələm idki, Azərbaycanda estetik düşüncə bir qayda olaraq ictiyam düşüncəni qabaqlaşdırır. Milli ictiyam düşüncənin formalasmasına milli estetik düşüncənin həlliçəli rol oynadığını da hamidin yaxşı bilirdi. H.Əliyev son noticada Azərbaycan Milli Demokratik Respublikasının yaranmasını ilə natiqələnən azərbaycanlıq ideologiyasının formalasmasına XX əsrin əvvəllərinin ədəbiyyat və mədəniyyət xadimlərinin, elm və fəlsəfə fikir daşıyıcılarının həlliçəli rol oynadıqlarını, milli ideoloqlar kimi üzürlərinə düşən vəzifəni axıra qədar namusla yerinə yetiridiklorini xatırlayırdı.

Dövlətimizin başçısını sevindirən, ona rəh verən, ədəbiyyat ictiyamı heyatını oynadığı rola dair nikbin qonaqlarla gəlməyə səbəb olan amillorundan biri də bu idki, milli ictiyam düşüncəni istiqamətində XX əsrin əvvəllərindən formalasına ona sovet dördündən, tam şəhərin tarixini quraşdırmaqda, qonşularla qarşılıqlı işləndirdi. H.Əliyev deyirdi: "Ösrin əvvəlində - 1910-cu, 1920-1930-cu illərdə bizim böyük şairlerimiz, yaziçılarımızın əsərləri, ancaq millilik, vətənpərvərlik, millitllik həssiləri ilə yazılımlıdırlar.

Ancaq sonrakı dövrü mon ona görə xüsusi vürgulayışım kimi, 1937-1938-ci ilərdə bizim ədəbiyyatımıza böyük zorba vuruldu. Hüseyn Cavid, Mikayıll Müşfiqin, Əhməd Cavad, Çəmənzimli və

başqları. Anar dedi ki, 27 şair vo yaziçi 1937-1938-ci illərin qurbanları oldu. Ancaq men ondan sonra ədəbiyyatın inkişaf etdirən yazarlarını, şairlərimizi deyir. Onları onslorində milli hissəyiatlar hörməti olubdur" (1,217).

Ümummilli liderin geniş dünaygörüşü, milli ədəbi prosesin təkəməl yoluна dorudan bələdiyi onun milli ədəbiyyatın inkişaf yoluñ tarixiñ principle osasında qiyamətləndirməsi şərtləndirirdi. Məhz tarixiñ principle ilə ədəbi prosesin horakatına yanaşmaları ona sovet dövründəki ədəbiyyatımızı nihilist baxşları təkzib etməyə və doğru qonaqlarla golmaya imkan verdi. O, ədəbiyyat tariximizdə S.Rüstəmin də, S.Vurğunun da, R.Rzannın, S.Rohimovun da, Mir Cəlalın və b. yerini, xidmətlərinə dəqiq təsəvvür edir, milli ictiyam düşüncənin keçən əsrin əvvəllərindəki sağlam onənlərin onların yaradıldığındə özünəməxsus şəkildə, többi ki, tarixi soraiştan imkanları çarpıcılarında yaşadıǵını yüksək dəyrənləndirir.

Mələmətli ki bədi iiri müstəqillik dövrünün ictiyam düşüncəsində müxälik mövqelərə de yol açan, bədii fikir tariximizdə mövqeyimə kölgə salmaça can ataların da olduğu sonatkarlarımızdan biri de S.Vurğundur. H.Əliyevin S.Vurğun insine verdiyi qıymət öz obyekтивiliyi və elmi dayarı, milli məzmununu baxımdan çağdaş dövrün nihilistlərinə et-tarəf kababdır: "Səməd Vurğun öz dövrünün, zəmanətin müshifində, çarçivəsində yaxıbz-yaradıbz xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında avazıks xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya ədəbiyyatını zənginləşdirib" - Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdirib, iñiqsəf etdiribidir. Bədii Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən biridir. Səməd Vurğun şeiri xidmətlər göstəribidir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dünya

Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələr

(Əvvəli 6-cı sahifədə)

Maraqlıdır ki, ədəbiyyatçılığın bənəcisi ümummilli liderin müstəqillik dövrünün ilk illorundan səydiyi mülahizələrindən güclərə əlaraq meydana çıxmışdır. H.Əliyev o zaman bəti istiqamətəki qonşutunu aşağıdakı kimi ifadə etmişdi: "İlyas Əfəndiyevin yaradıcılığı başqa cohetlərlə yanaşı, bir dən ona görə əhəmiyyətli kür, o öz əsərlərdən həmə Azərbaycan xalqının tarixinin çox müümən sohifələrinin ədəbiyyat, teatr vəsaitisilə bu günükə nəsilərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mötəbək cohetlərini çox gözəl təsvir edibdir" (1,141).

H.Əliyev İ.Əfəndiyevin tariximizə müraciətlərini, birinci haldə, tariximizi xalqa sevdiriydi üçün, ikinci haldə, ideoloji təsirlərin altında daim tohrif edilən tariximizi düzgün oks etdiriydi üçün, üçüncü haldə, bizi tariximizə iibrət dərslərindən nəticə cixarıbmaga sövq etdiyi üçün teqid edirdi. İ.Əfəndiyevin yaradıcılığının hərtərəfi boləldiyi və eyni zamanda "Hökmdar vo qızı" əsərinin tamasaqından aldığı zonq-təssürat və qənatlarda səkənərək ümummilli lider massaların bù tərəfini belə qiymətləndirirdi: "Bu da ona görərdi ki, birincisi - əsərin həsr olunduğu mövzu çox etibarlıdır, çox vacib bir mövzudur. Bu əsərlər İ.Əfəndiyevin yeri bixmət edibdir, bizim tariximizən və dövrünə aqib xalqımızı göstərirdir. Bunlar indi açılbır" (1,141). H.Əliyev ədəbiyyat və teatrda xalqımızın tarixini xalqa çatdırmağın optimallı yoluనa göründür. İ.Əfəndiyevin yaradıcılığına, "Hökmdar vo qızı" tamasaqına xüsusi mərədərənən buradan irəli gorildi. Uzun illar içinde yaşadığımız acı gerçəklərini daqıq bilən Ulu Öndər tariximizi "keçmişdə tohrif olunduğu" nü dilo gotür, və bundan nəticə cixarıbmagın vacibiliyini irəli sūrət, tariximizin düzgün öyrənilməsin istiqamətində aməli fəaliyyətimizi sürətləndirməyin vacibliyi fikrini öne çəkirdi. H.Əliyev tamamilə doğru dünəndirdi ki, tariximiz haqqında höqiqətlərin, müstəqillik dövrünün tarixi arasındılarda özüño yer almış höqiqətlərin xalqa, millətə çatdırılmasının on effektiv və on surətli yolu ədəbiyyat və mədəniyyət sahəsindir. O, bu işdə kinonun, teatrin və ədəbiyyatın gücünü daqıq təsvir vədir və buna görə də üzünü ədəbiyyat və mədəniyyət xadimlərinə tuturdı: "Ona görə də indi heç kimsə günahlandırmak lazımlı deyil. Amma, eyni zamanda, bütün vəsaitlərlə, o cümlədən mədəniyyət, ədəbiyyat, teatr vəsatisi ilə indi höqiqəti xalqa bildirmək lazımdır. Höqiqətin xalqa belə

çatdırılması daha tövsiyəlidir, xalq bunu qavraya bilir" (1,142).

Ulu Öndər yaxşı məlum idi ki, "dindən sonra bir millətin oxlaçı görüşləri üzərində təsir edəcək" on önemli amil "o millətin sahib olduğu ədəbiyyatla fəlsəfəsəsərləridir" (3,71). Buna görə də H.Əliyev "Hökmdar vo qızı", eləcə də ədəbiyyatla bəti tipli nümunələrinə ancaq tarixin "ədəbiyyat dili" ilə ifadəsi kimi baxırdı. O "Hökmdar vo qızı"na yüksək doyur verəndə əsərin həsr olunduğu mövzusunu və bu mövzuya verilən bədii hollin müasirliyindən çıxış edirdi.

Məlumudur ki, "Hökmdar vo qızı" tələb edilən bir zamanın hadisələrindən - XVIII əsirin ikinci yarısında Azərbaycan xanlıqlarının tələyindən, Rusiya və İranla müaabətilərindən, Azərbaycan xanlıqlarının birləşib işgələti qüvvələrə qarşı birlikdə çıxmama zorlutundan ortaya çıxdığı zamanlarda, lakin heç cüro birləşib bilməmələrindən, buna görə də Rus və İran imperiyalarının tərəfindən asanlıqla udulmalarından bəhs edən tarixi bər asırdır. İ.Əfəndiyev əsərində milli bütövlik uğrunda mübarizədən, xanlıqların birləşməsi idəyəsinin bilməməsindən danışır, onun psixoloji, icimət-siyyətəsəbələrinə ortaya qoyur. Dramaturq sovet rejimindən qurtulmaq, müstəqilliyə qovuşmaq arafası və günlərində yazılımış bu əsərlər bizi düşünməyo, oldə etdiyimiz müstəqilliyi qorumaq üçün tarixin yol verdimyəsənətənən, vərəməməyə, milli icimət şürə nüüməsi etdirməyə səslenir. Ulu Öndər "Hökmdar vo qızı"nın osas dayırın sonatın yüksək sənət dili, məraqlı sujet və fabula osasında gerçəkləşdirildiyi mülliət mövqeyində, sənətənin estetik idealında axtarı və extardıqları çox dürüst ifadə edirdi: "Ancaq buna əsərin ikinci tarifi də var. Bir var ki, biziñ tariximizi yalnızdır, anma ikinci tarifi bundan da əhəmiyyətlidir. Xalqımızda vətənpərvərlik yaradır, müstəqilliy, milli azadlıq hissəyatlarnı bəyinlər hökkəttdir, xalqımızı isitiqamətli təbliğləndirir. Indi bir adam bilsin ki, müstəqillik nadir və öz xalqının müstəqilliyini qorumanın adamların aqibəti necə olur" (1,143).

H.Əliyev müstəqilliyin əldə edilməsinin, "onun əbdiyyili və dönməzliyi"nən icimətə osasını milli birləşdirməyidir. O, milli birləşmənin tominatçısı kimi milli icimət şürən formalaşmasından, milli vətəndaşlıq dünəncisinin taribə edilməsinin zərurətindən danışır və XVIII əsirin sonlarında Azərbaycan xanlarının böyük oksoriyyətinin odu öz tərəfindən çıkməsinin, bütün gücü ilə yalnız öz hakimiyətinin qayğı-

sına galmasının, bu dünəncə ilə də birləşməyin gerçəkləşə bilməməsinin, bütöv bir toplum olaraq işgalçi qüvvələrə qarşı çıxa biləməyən sabobının milli şürən, vətəndaşlıq dünəncisinin formalşamasında gördür. Ulu Öndər "Hökmdar vo qızı"nın gerçəkəşen mülliət idəyəsinə aşağıdakı kimi tövsiyə verirdi: "Ösərin bir monasi da bundan ibarətdir ki, xalqımızı elə vaxt, keçmiş tarixi dövrlərdən de badboxt edən içindəki çəkışmalar olub. Bu həqiqətində ki, xanlar və vaxtlar bəzən bir-biri ilə çəkışməyələr, ə davət aparması sayılır, bəzən, iddia olmasayırlar, biri o birisini hörmət edib hamisi birləşsəyidilər, buna nələri birləşdirlər. Ancaq buların bir yerdə olsayırlar, yüksək hamisi desəydiyərlər ki, golın bir nəfəri seçək və ona da itaat edək, olbatto ki, bə faciələrdən bəkə və xilas olmaq mümkün olardı... Ona görə də bizim xalqımızı, millətmətin birləşdirmək üçün, bəzəkçimələrə son qoymaq üçün də bu əsər çox iibrətəməzdir" (1,143).

Ulu Öndər "Hökmdar vo qızı" təmaşa-sında hadisələrin inkişaf xəttindən hayecanla izlənmişdi. Bu "hayocan" təmaşa ilə bağlı təssərütərləri müstəsna mövqeyini birmənəli qəbul edir, lakin elə bək, qəbul etdiyimizini mahiyyətinə dərinliyinə vərəmçir. Çünkü biz "Molla Nəsreddin" və "Füyuzat"ın, eləcə də bù tipə global ədəbi-mədəni hadisələrin yaratdığı onənləri davam etdirməyə maraqlı olmu-rıq. Bizim zamanımızda ədəbiyyat dərəcəsindən təsəssüratları yaradıcı heyətə bəlsəndə də onu tərk etməmişdir. Həmən möməmdən, oda bu bunu etiraf edirdi və "çox hayo-canlıyım" deyirdi.

Böyük həyat vo siyaset yolu keçən Ulu Öndər həyəcanlıdırın nə idi? Təmaşa ilə bağlı təssərütərləri bizi bəzər qənətən getirir ki, əsərdəki tarixi-siyasi gerçəklər yaşadığımız dövrün hadisələrinə bir kino lenti kimi onun gözələri qarışında canlandırırdı. Ulu Öndər XVIII əsirin hadisələrinə baxarkən yaxın illər - 90-cı illərin avollarını - 1993 ilə qədərki hadisələri xatırlayırdı. Tarixdə və çağdaş zəməndə bəzər hadisələrin tipoliju eyniliyin onun dərin bir sarsıntı yaşamasına və sarsıntılarından, hayecanın doğan düşüncələrinin yaradıcı kollektivlə bələşməyən sövq edir. H.Əliyevə dələ görəki ki, səhnədə göstərənlər 80-ci illərin sonları, 90-ci illərin avollarını hadisələrdir, mülliətlər onları tarixa köçürüb, tarixin olayları kimi bize töqdim edir. Ulu Öndər təmaşa ilə bağlı təssərütərlərinin hayecanının aşağıdakı sözlərlə ifadə edirdi: "Elo sonları illər - 1990, 1991 və 1992-ci illəri, 1993-cü ilin iyun ayını xatırlayın. Dörd il bundan öncə Azərbaycanda vətəndaş mühərabə qalxıdı. Nə üçün? Çünki həməyyüt vərəməndən mühərabə gedirdi. Nəcə ki, o vaxtlar xanlar birleşə bilmirdilər ki, kim şah olacaq-dır, burada də o dedi ki, Azərbaycanda mon hakimiyyət, o birisi dedi ki, mon olmamışam, bir başqaşası dedi ki, yox, mon olmamışam. Horonin elində bir silahlı dəstə, bəri Gəncədən, bəri Lənkərandan, bəri ordan, bəri burdan qalxıdı, Azərbaycan-

vurdular, dağıtlılar, vətəndaş mühərabəsi getdi.

İndi dörd ildir ki, addum-addum, necə deyərlər, qarşı-qarış yol gedirik ki, xalqımızı həmin vəziyyətdən çıxaraq. Bax, bunlara görə də man hesab edirəm ki, bu əsər çox aktualdır".

Ümummilli liderin bu mülahizələri çox dərin ümumiyyətdən mahiyyət dasıvır. O, milli birləşmənin formalşamasında, dövlətçilik uğrunda mübarizənin sağlam yola düşməsində "Hökmdar vo qızı"nın gələcək idam ifadə etmək, əslində böyük ədəbiyyatın camiyət və millet hayatındə oynaya biləcəyi tələyikli rolü vurğulayırdı.

* * *

Biz bözen (balıq da çox vaxt) ədəbiyyatın icimətə həyata təsir imkanlarını lazımi qədər deyərləndiririk. Milli şürən oyunanlığında - təşəkkülündən və formalşmasında ədəbiyyatın oynadığı rol təsvir vətəmək bəzən bizo çətin olur. Ədəbiyyətən fikir tariximizdə "Molla Nəsreddin" in və "Füyuzat" in, molla Nəsreddinçilərin və füzərətlərin müstəsna mövqeyini birmənəli qəbul edir, lakin elə bək, qəbul etdiyimizini mahiyyətinə dərinliyinə vərəmçir. Çünkü biz "Molla Nəsreddin" in və "Füyuzat" in, eləcə də bù tipə global ədəbi-mədəni hadisələrin yaratdığı onənləri davam etdirməyə maraqlı olmur-ruq. Bizim zamanımızda ədəbiyyat dərəcəsindən təsəssüratları yaradıcı heyətə bəlsəndə də onu tərk etməmişdir. Həmən möməmdən, oda bu bunu etiraf edirdi və "çox hayo-canlıyım" deyirdi.

Ümummilli Lider H.Əliyevin milli icimət şürən formalşamasında ədəbiyyatın rolü haqqında, onun comiyatı təşkil edəcək, formalaşdıracaq və irəli aparacaq güclü haqqında dərin mülahizələri bütöv, kamıl bir ədəbiyyat strategiyası və hazırlı da dövlətçiliyimiz siyasi xəttinin tərkib hissisi kimi bizi ciddi şəkildə düşündürməli, əməli fəaliyyətimizin kredosuna çevriləməlidir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Heydər Əliyev və mədəniyyət. 3 cildlə (II cild). Bakı, "Nəşr" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008, 528 səh.

2. Cəfərov N. Seçilmiş əsərləri. Beş cildlə. İkinci cild. Bakı. Elm. 2007.

3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı. 2017.

4. Salamoğlu T. Müasir Azərbaycan ədəbiyyatı. Bakı. 2012.